

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX) arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX),

gömrük sahəsində ikitərəfli əlaqələrin daha səmərəli inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzulayaraq,

gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılmasına yönəlmiş fəaliyyətin gücləndirilməsi məqsədilə,

1994-cü il 15 aprel tarixli «Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş»ə əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Madde 1

Bu Sazişin məqsədləri üçün tətbiq olunan terminlər aşağıdakıları ifadə edir:

- «gömrük qanunvericiliyi» — Tərəflərin dövlətlərində qüvvədə olan, malların, sərnişinlərin əl yüklərinin və baqajlarının, beynəlxalq poçt göndərişlərinin, valyuta və başqa qiymətliyərin gətirilməsi, aparılması və tranziti qaydalarını, gömrük rüsumları, yığımları və digər ödənişlərin tutulmasını, imtiyazların verilməsini, qadağan və məhdudiyətləri, həmçinin Tərəflərin dövlətlərinin gömrük sərhədlərindən malların keçirilməsinə nəzarəti tənzipləyən normativ hüquqi aktların məcmusu;
- «gömrük hüquqpozmaları» — gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması və ya pozulmasına cəhd;
- «narkotik vasitələr» — 1961-ci il tarixli Narkotik vasitələr haqqında BMT-nin Vahid Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
- «psixotrop maddələr» — 1971-ci il tarixli Psixotrop maddələr haqqında BMT-nin Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
- «prekursorlar» — 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında BMT-nin Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
- «şəxs» — fiziki və ya hüquqi şəxs;
- «nəzarətli göndəriş» — Tərəflərin səlahiyyətli orqanlarının razılığı və nəzarəti altında, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə iştirak edən şəxslərin müəyyən edilməsi, sənədləşdirilməsi və onların hüquqazidd fəaliyyətinin qarşısının alınması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və ya onları əvəz edən maddələrin qanunsuz və ya şübhə doğuran partiyalarının Tərəflərin dövlətlərinin ərazisindən aparılması, daşınması və ya gətirilməsinə yol verilən metod.

Maddə 2

Tərəflər bu Sazişin müddəalarına uyğun olaraq **gömrük** hüquqpozmaları ilə mübarizədə öz dövlətlərinin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərə riayət etməklə əməkdaşlıq edirlər.

Maddə 3

Tərəflər yük və sərnişin daşımalarında və beynəlxalq poçt mübadiləsində mallara **gömrük** nəzarətinin gücləndirilməsinə, həmçinin Tərəflərin dövlətlərinin maraqlarına mümkün ziyan vurulmasına yol verməmək naminə nəqliyyat vasitələrinin, yüklərin, baqajın, poçt göndərişlərinin, valyuta və valyuta sərəvətlərinin və digər vasitələrin qanunsuz gətirilməsi, aparılması və tranzitinin qarşısının alınmasına yönəlcək bütün zəruri tədbirləri görürlər.

Maddə 4

Tərəflər bu Saziş əsasında, öz səlahiyyətləri çərçivəsində əməkdaşlıq edir və Tərəflərin milli qanunvericiliyinə əməl etməklə aşağıdakılar üzrə mübadilə edirlər:

- a) qüvvədə olan **gömrük** qanunvericiliyi haqqında informasiya;
- b) **gömrük** hüquqpozmaları ilə mübarizə metodları, eləcə də xarici iqtisadi fəaliyyət sahəsində cinayətlərin aşkar edilməsi, qarşısının alınması, aradan qaldırılması və açılması barədə tədbirlər, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz keçirilməsi ilə əlaqədar informasiya;
- v) texniki nəzarət vasitələrinin istifadəsinə və kinoloji xidmətin işinə dair təcrübə;
- q) **gömrük** hüquqpozmaları, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə metodlarının tədrisi məqsədilə mütəxəssislər;
- d) **gömrük** hüquqpozmaları, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri üzrə elmi nəşrlər və tədris vəsaitləri;
- e) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yeni növləri və istehsal yerləri, onların qanunsuz keçirilmə marşrutları və onların gizlədilmə üsulları haqqında informasiya;
- j) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının eyniləşdirilməsi və laboratoriya analizi sahəsində informasiya;
- z) müxtəlif ölkə və regionlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qiymətlərinin dəyişdirilməsi barədə informasiya;
- i) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının sintezi üçün istifadə edilən qanunsuz dövriyyədə aşkar edilmiş nəzarət olunmayan kimyəvi maddələr haqqında informasiya üzrə.

Maddə 5

Tərəflərdən hər biri öz təşəbbüsü və ya digər Tərəfin sorğusu ilə aşağıdakılar haqqında operativ məlumat verəcəkdir:

- a) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı və/və ya qanunsuz ticarəti ilə məşğul olan və ya bu işdə şübhəli bilinən şəxslər haqqında;
- b) qaçaqmalçılığın və/və ya narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz keçirilməsi üçün istifadə olunan nəqliyyat vasitələri, o cümlədən konteynerlər, yüklər və poçt göndərişləri haqqında;
- v) bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə qaçaqmalçılıq predmetlərinin və/və ya narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz keçirilməsinin aşkar edilməsi faktları haqqında;
- q) Tərəflərin xüsusi maraq dairəsində olan digər gömrük hüquqpozmaları haqqında.

Maddə 6

Tərəflərin həm şifahi, həm də yazılı şəkildə verdiyi informasiya konfidensial hesab ediləcək və yalnız bu Sazişin yerinə yetirilməsi məqsədləri üçün istifadə ediləcəkdir.

Tərəflər bu Sazişin müddəalarına uyğun olaraq alınmış informasiyanı, həmin informasiyanın alındığı Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə verməməyi öhdələrinə götürürlər.

Tərəflərin konfidensiallığın təmin olunması ilə bağlı öhdəlikləri, belə informasiyanı təqdim etmiş Tərəf digər Tərəfi bu öhdəlikdən azad etmədiyi müddətədək bu Saziş ləğv edildikdən sonra da qüvvədə qalmaqda davam edəcəkdir.

Maddə 7

Bu Sazişin 5-ci maddəsində göstərilən əməkdaşlıq məsələləri üzrə sorğularda aşağıdakılar göstərilir: sorğu edən orqanın adı, sorğunun göndərilməsi ilə bağlı məsələnin mahiyyətinin qısa şərh, sorğunun predmeti və onun icra olunması üçün zəruri məlumatlar. Tərəflər sorğuları bir-birinə yazılı şəkildə göndərirlər. Sorğular, sorğu edən Tərəfin orqanlarının rəhbərləri tərəfindən imzalanır.

Təxirəsalınmaz halda sorğular sonradan yazılı surətdə təsdiq edilməklə elektron poçt, yaxud faksimil rabitəsi kanalları ilə göndərilə bilər. Sorğular alındığı gündən etibarən bir ay müddətindən gec olmayaraq icra olunur. Sorğular başqa idarə və müəssisələrə göndərildiyi halda, həmçinin onların yerinə yetirilməsinə maneə yaradan hallarda sorğu edən Tərəf dərhal xəbərdar edilir.

Maddə 8

Əgər Tərəflərdən birinin digər Tərəfə göndərdiyi sorğu digər Tərəfin dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə, ictimai qaydalarına və ya hər hansı digər mühüm

maraqlarına ziyan vurarsa, yaxud bu Tərəfin dövlətinin qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, əsas və motivlər göstərilməklə sorğunun icrasından tamamilə və ya qismən imtina edilə bilər, yaxud müəyyən şərtlərin və tələblərin yerinə yetirilməsilə icra edilə bilər.

Maddə 9

Tərəflər milli qanunvericilik əsasında və qarşılıqlı razılaşma ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığında iştirak edən şəxslərin aşkar edilməsi məqsədilə zəruri hallarda nəzarətli göndəriş metodundan istifadə edirlər.

Nəzarətli göndəriş metodundan istifadəyə dair qərarları Tərəflər hər bir konkret halda ayrıca olaraq qəbul edir və lazım gəldikdə, Tərəflərin maliyyə razılaşmaları nəzərə alınma bilər.

Maddə 10

Əgər Tərəflərdən biri digər Tərəfin vəzifəli şəxsinin **gömrük** hüquqpozması faktı üzrə şahid və ya ekspert qismində iştirakında maraqlıdırsa, onda o, digər Tərəfə müvafiq sorğu ilə müraciət etmək hüququna malikdir.

Bu cür sorğunun təmin edilməsi bu Sazişin 5-ci, 6-cı və 7-ci maddələri ilə tənzimlənir.

Tərəflərdən birinin vəzifəli şəxsləri digər Tərəfin dövlətinin ərazisində olduqları dövrdə öz rəsmi səlahiyyətlərini təsdiq edən sənədə malik olmalıdırlar.

Sorğu edən Tərəfin vəzifəli şəxsləri sorğu alan Tərəfin dövlətinin ərazisində olduqları müddət ərzində onun milli qanunvericiliyinə hörmət və riayət etmək öhdəliyi daşıyır.

Maddə 11

Bu Sazişin müddələrinin həyata keçirilməsi, təfsiri və dəyişiklik edilməsi ilə bağlı bütün mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Tərəflər arasında yazışmalar rus dilində həyata keçirilir.

Maddə 12

Tərəflər, mütəxəssislərin səfərləri ilə bağlı xərclər istisna olmaqla, bu Sazişin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsinə dair iddialardan imtina edirlər.

Maddə 13

Bu Sazişin müddəaları Tərəflərin, onların dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.

Maddə 14

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.

Bakı şəhərində 2008-ci il 3 iyul tarixində hər biri Azərbaycan və rus dillərində iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

*Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi adından
(imza)*

*Federal Gömrük Xidməti (Rusiya FGX)
adından
(imza)*

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2008-ci il, № 8 (134), maddə 737) («VneshExpertService» LLC).

*Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli, 2970 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir («VneshExpertService» LLC).*

© VneshExpertService LLC